

İnsan yazını keşf etməsəydi, yəqin ki, həyat çox məzmunsuz və maraqsız olardı. Çünkü yazı ilə insanlar gördüklerini, bildiklərini gələcək nəsillərə ötürürülər.

Bəşər nəslinin taleyinin, ümumiyyətlə, insanlığın inkişaf yolunu biz yazarlarla öyrənirik. Bununla da həyatın daha üstün, daha yeni inkişafına yol açırıq. Qobustan qayaları üzərində həkk olunanlar qədim dünya haqqında bizə bilgilər verir. İlk insanların yaşayışı, həyat tərzi, öyrənilən təbəqələrlə insanın dəyişmələri haqqında məlumat verir. Azıx mağarası, Damcılı, Cəbrayıl ərazisindəki Divlər sarayı, Lerikdəki Üzeyir mağaraları... elə Azərbaycan ərazisinin qədim tarix kitabı kimi get-gedə daha çox maraqlı kəsb edir. Bir sözlə, yazı bəşər nəslinin ən böyük kəşfi kimi keçmişin qaranlıqlarına işıq salır, gələcəyin daha aydın və daha rahat yolunu göstərmək vasitəsi olaraq bu gün də mühüm əhəmiyyət kəsb edir. Hər bir ziyali üçün vacib olan ən üstün missiya bundan ibarətdir ki, o, zamanına, yaşadığı dövrlə münasibət bildirsin. Gələcək nəsillər də bu münasibət əsasında ayrı-ayrı dövrlərin təbiətini mənimşəyə bilsin

Səddat Cəfərov kifayət qədər məşhur olan, tanınan naşirdir. Poliqrafiyanın nəzəri əsaslarının öyrənilməsində mühüm xidmətləri var. Tale ona kitablarla işləmək, müəlliflərlə ünsiyyət imkanı bəxş edib. Hər bir insan yaşadığı dövrün böyük kitabında ayrıca bir səhiyədir. Onun maraqlı, cəmiyyət üçün faydalı olan tərəflərini görmək və yazmaq əslində ziyanın mənəvi borcudur.

Biz bir çox müəlliflərin həyatlarının görünməyən tərəflərini müasirlərinin onlara münasibətlərini ifadə edən yazılarından öyrənirik. Bu mənada Şəddat Cəfərov da rəngarəng insan qalereyasında ən maraqlı müşahidəçi kimi diqqəti cəlb edir. Hər kəs həyatının bir mərhələsin-dən sonra dönüb keçmişinə baxır. Yad-daşında qalan obrazları xarakterizə edir. Kimin necə yaşadığını, hansı keyfiyyətlərə sahib olduğunu xatırlayır. Bundan çıxan nəticələr haqqında düşünməli olur.

Bütün zamanlarda yaradıcı adamların əsərləri nə qədər maraq kəsb edirəs, onların şəxsi həyatları da sonrakı nəsil-lərdə xüsusi maraq doğurur. Əsərlərini oxuyub zövq aldığımız, bəlkə də həyatımıza əvəzsiz məzmun bəxş edən kitablardan aldığımız təəssürtlərə görə biz müəlliflərə borcluyuq. Beləliklə, Şəddat Cəfərovun həyat və yaradıcılıq yolunda onun tanıldığı insanlara münasibəti, onların nəşr etdiyi kitablarını də-yərləndirmək üçün yazdığı qeydlər zaman keçidkəc daha çox maraq kəsb edəcək.

Uzun müddətdir ki, Şəddat Cəfərov "Kredo" qəzeti ilə əməkdaşlıq edir. Redaksiyamızda çalışan, bizimlə yaradıcılıq ünsiyyətində olan çoxlu müəlliflərin kitablarının naşiri olub. Onun bir üstün cəhəti var ki, təkcə kitabları nəşr etməklə öz işini bitmiş hesab etmir. Müəlliflə canlı ünsiyyəti dostluğa çevirilir. Ən başlıcası, nəşr etdiyi kitablar haqqında düşüncələrini də qələmə alır. Bu da onun yaradıcılığının xüsusi bir tərəfi ki mi diqqəti cəlb edir.

Əvvəllər də qeyd etdiyimiz kimi Şəddat Cəfərov mətbuata, elmə, jurnalistikaya və nəhayət, ədəbiyyataya nəşriyyat işindən gəlib. Poliqrafiyada müəyyən təcrübə qazandıqdan sonra bu sahənin elmi mahiyyətinə varib. Dəyərli elmi əsərləri ilə poliqrafiyanın Azərbaycanda nəzəri əsaslarını monoqrafiyalara çevirib və bu sahədə demək olar ki, məktəb yaradıb. Respublikanın bir çox adlı-sanlı poliqrafçıları onun yetirmələridir. Sonralar nəhəng nəşriyyat müəssisələrinin, böyük mətbəələrin rəhbəri olub. Fəaliyyət sahəsini daha da genişləndirib. Xeyli müdədət qəzet capı isinə

də nəşriyyat direktoru kimi nəzarət edib Hələ Rusiyada (Ulyanovski şəhərində) dövrün nəhəng nəşriyyatlarından birinə də başçılıq edib. İstər-istəməz sosial problemlərin müşahidəcisi olub. Düşün-cələrini, qənaətlərini, bir sözlə, jurnalist fəaliyyətinə çevirib.


Təbiətində güclü humor hissi var. Maraqlı əhvalatları ustalıqla hekayələrə çevirə bilir. Buradan da onun yazıçılığı dövrü başlanır. Hekayələr kitablar MDB məkanında müxtəlif ölkələrdə çap olunub. "Kredo" qəzeti ilə yaxındır. Əməkdaşlıq onun ədəbi publisistik yaradıcılığına da təkan verib. Beləliklə, illər ötdükcə Şəddat müəllimin rəhbərliyi ilə nəşr olunan kitablar haqqında onun ədəbi düşüncələri də ardıcıl yazıldı. ındı ele bir vaxt gelib çatıb ki, yazılanları bir araya gətirmək, kitablara cəm etmək üçün kifayət qədər əsas var. Yazılmış və ardıcıl olaraq "Kredo" qəzetində çap olunmuş yazıları bir araya gətirərkən məlum oldu ki, materiallar bir cilddə sığan deyil. Ona görə de Şəddat Cəfərovun ədəbi düşüncələrini ardıcıl olaraq cildlərə tərtib etməyi qərara aldıq.

Oxuculara təqdim olunan yeni toplu Şəddat müəllimin ədəbi düşüncələrinin ikinci cildi kimi nəzərdə tutulur.

Şəddat Cəfərov müdrik adamdır. Təkcə ədəbi dostluqda yox, elə şəxsi həyətində da, canlı ünsiyyətində də mehribanlığı və qayğıksızlığını ilə diqqəti cəlb edir. 15 ildən çoxdur ki, mənim də kitablarımın naşiridir. Ən başlıcası, nəşr etdiyi kitablarım haqqında dəyərlili mütəxəssis hizələrini yazımağı da unutmur. Elə buna cildə də onun qələmündən çıxmış bir çox yazılar daxil edilib ki, mənim kitablarımın barədədir. Bu, əlbəttə, mənim qəlbimə qürur hissi bəxş edir. İndi təzədən həmin yazınlara da diqqət verirəm. Bu yazınlarda onun səmimi və isti münasibətini duyuşram. Xüsusilə mənim 60 illik yubileyim

lı yazılarını "Kredo" qəzetiñin səhifələrində izləyirdim. Axi mən özüm də "Kredo" qəzeti redaksiya heyətinin üzvüyəm" Göründüyü kimi müəllif kitabı münasibətini həm də aramızdakı şəxsi əlaqələr dən gələn hörməti duyğularla bağlayır. Həqiqətən, o, "Kredo" qəzeti redaksiya heyətinin üzvü kimi qəzetiñ qayğılarından unutmur. Bir çox hallarda, yəni qəzet üçün kəskin problemlər yaranandıqda dəyərli məsləhətləri ilə yanımızda olur. Qəzetiñ nəşrinin dayanmaması üçün imarət kanlarını əsirgəmir. Yaxından ünsiyyətini bağlılığı hər kəsə təlqin edir ki, "Kredo" qəzetiñ abune olsun. Yaxud müvafiq elanların qəzetdə çap olunmasını da təmin edir. Bu da, əlbətta qəzetiñ yaşaması üçün vacib olan stimullardandır.

Elə “Əli Rza Xələfli - 60” adlı ücildiliyin ikinci cildi haqqında (birinci cild haqqında onun qeydləri əvvəlki kitabdakı dərc olunub) danişarkən istər-istəməz Səfər bir Bəşirovun tərtibçi müəllif obrazıdır.



Ön söz əvəzi: yazılın qalar

ərəfəsində “Əli Rza Xələfli - 60” adlı üç cildliyin mükəmməl nəşri onun diqqət və qayğısının bəhrəsi olaraq nəşr olunub. Onu da deyim ki, həmin üç cildliyin tərtibçisi və “ön söz”ün müəllifi çox istedadlı filosof-tənqidçi Sabir Bəsirov idi.

Sabir Bəşirov "Kredo" qəzətini ardıcıl olaraq izləyirdi. Əslində elə həmin üç cildliyin nəşrə hazırlanma ideyası da onun özündən gəlirdi. Kitab nəfis şəkil-də üç cilddə çap olundu. Doğrusu, həmin üç cildliyin yüksək poliqrafik nəşr kitabçılıq sahəsinin uğurlarından biri ki-mi diqqəti cəlb edir. Bu da, əlbəttə Şəddat Cəfərovun özünün şəxsi diqqət və qayğısı ilə bağlıdır. Bir müddət sonra Şəddat Cəfərov həmin üç cildlik haqqında təəssüratlarını yazacağını bildirdi. Bu məni çox sevindirdi.

İlk yazı “Sənətkar və söz: zamanın güzgüsündə” adı ilə bizim “Kredo” qəzetində çap olundu. İndi həmin yazının mahiyyətinə, məğzinə varanda Şəddad Cəfərovun sözə, kitaba ləyaqətli münasibətini duymaq məndə fərəh hissi doğurur. Onu da deyim ki, Şəddat Cəfərovun kitablar haqqında rəyləri, düşüncələr sanki canlı insanla ünsiyət təsiri bağışlayır. Bu da onun yazılarının oxunaqlı çıxmasında mühüm əhəmiyyət kəsb edir: “Mən Əli Rza Xələflinin 60 illik yubileyərəfəsində onun yaradıcılığı haqqında yazılmış məqalələrin bir araya toplanmasına inanıram. Müəlliflərim, sənətkarlar, etdiyim, six yaradıcılıq əlaqələri saxladığım və “Kredo” qəzetinin baş redaktoru və naşiri kimi onun gərgin ədəbi fəaliyyətini yaxından müşahidə edirdim. Dövrümüzün görkəmli ədəbi silmalarının onun yaradıcılıq talevi ilə bağlıdır.”

diqqətdə saxlayır və bu barədə yazırlar: “Əlbəttə, kitabın tərtibçi müəllifi görkəmli filosof-tənqidçi Sabir Bəşirovun dəyər zəhmətini də burada ayrıca qeyd edirəm. Uzun illər ərzində “Kredo” qəzetinin səhifələrinə səpələnmiş yazıları bir araya gətirmək, həmin qeydlərin çap olunduğu nömrələri, tarixləri xronoloji ardıcılıqla düzənmək böyük zəhmət tələb edir. Amma bu ağır zəhmətin sonunda Xələflinin sənətkar obrazı müəsirlərinin düşüncə mühitində kifayət qədər öz əksini tapır”. Şəd dat Cəfərov yeri gəldikcə, yazılarında müəlliflərin mənə hissiyatlı münasibətin də unutmur. Beləliklə, biz onun qeydlərinde həm tərtibçi müəllif Sabir Bəşirov və həm də ayrı-ayrı müəlliflərin maraqlı yazılarına isti münasibətini də duvuruq.

Zərnarın işi münasibətin də davıldır. Mən Şəddat müəllimin qeydlərində bir məqamı da müşahidə etmişəm. Cəhət hər hansı bir müəllif haqqında danışan kən digər müəlliflərlə də yaradıcılıq əlaqələrini unutmur. Adlar çəkir, həmin adların mahiyətinə varır, onun ədəbiyyatımızdakı yerini göstərməyə çalışır. Bu da istər-istəməz oxucu marağının təminatına çevirilir. “Əli Rza Xələfli - 60” kitabının II cildində “Dağçıçayı” imzası ilə bir müəllifin esesi verilib. Həmin esesədə müəllifin mənə səmimi münasibət kövrək notlarla əks olunur. Bu da Şəddat müəllimin diqqətini cəlb edir və həmin esesədən bir parçanı nümunə olaraq göstərir: “8 ildən çoxdur ki, səni tanıyıram. Səninlə tanışlığ mənə çox şey öyrətdi. Özümə inamım artdı, ədəbiyyatı, ən başlıcası, sözü daha çox sevdim, sözün qayıdılmasını anladım. Dünyanın ən gözəl, əsər səmimi, ən ali, təmiz, sevgi dolu hissələrini mənə yasatdım. İnsanın həyatında on

yaşadan şehirli bir güç mənbəyi olmalıdır. Məncə, bu güç mənbəyi onun sevgi aləmi ilə bağlı olmağındadır. Yoxsa insan digər canlılardan fərqlənməz. Axi onlar da artırılar, çoxalırlar, bala böyüdürlər. Axi biz insaniq, bizim hissələrimiz var. Sənin sözərinə desək, insanlar bədbəxtliyi fiziki, cismanı şikəstlikdə, qəzada, ölümlərdə, maddi məhrumiyətlərdə, kasibliyədə görürlər. Bir zamanlar mən də belə düşünürdüm. Amma sənin dünyana daxil olandan sonra başa düşdüm ki, heç də belə deyilmiş. Kimin sevən türəyi yoxdursa və sevməyi bacarmur sa bədbəxt odur". Açığlı, bu qeydləri indinin özündə də həyəcanla xatırlayıram. Bu da onu göstərir ki, həyatın bir parçası yazılsında həmin dövr, zaman, həyat haqqında kifayət qədər dolğun təsəvvür yaradır. Həyat o zaman maraqlı olur ki, ötüb-keçən anlar insanın mənəvi mühitinin əks-sədasi kimi görünür. Açığlı, həmin essedən parçanı indi Şəddat Cəfərova minnətdarlıq duyğuları ilə nəzərdən kecirdim.

Ş.Cəfərovun maraqlı bir yazısı da var: "Xələflinin düşüncə saati" adlanır. Həmin yazının son abzasının oxucuda müəyyən təsir buraxacağını nəzərə aldığimdan burada misal götirməyi vacib hesab etdim: "Kitabdakı çoxlu yazıları xarakterizə etmək, təhlilə çəkmək olardı. Ancaq bir qızət məqaləsi üçün elə bu yazdıqlarım da bəs edər. Sabir Bəşirov dəyərli "Ön söz"ünü bu cümlələrlə təməllayır: "Yubiley tədbirində Xalq yaçıısı, böyük sənət ustadımız Anar Ə.R.Xələfliyə qiyəmətli hədiyyələr sırasında bir qol saatı da bağışladı. Zənnimcə, bunun da böyük rəmzi mənəsi var. ...Xələflinin düşüncə mexanizmi ahəngdar və əbədiyyətə hesablanmış saatə çox bənzəyir". Bəli, saat işləyir. Nə qədər əbədiyyət var, saat da ürəklərin ritmi kimi döyüncək. Bu da Xələflinin düşüncə saati.

Bu saatin ahəngdar ritmini duymaq biza sonsuz estetik zövq bəxş edir”. Zənnim-cə, təəssürat kifayət qədər aydır. Elə bu yazını Şəddat Cəfərovun özünün də düşüncə saatının bəhrəsi kimi qəbul etmək olar. Sərrast başlıqlar, ayrı-ayrı mətnlərdən götürülmüş dəqiq parçalar onun yazılarının oxucu marağını təmin edir: “Sözün döyüşü gücü”, “Nə qədər söz var”, “Sabir Şirvanın söz ömrü”, “Vətən aşığı, söz sevdalısı” kimi yazılar ədəbi-publisistik düşüncə janrinin ən dəvərli nümunələri kimi oxunur.

Elə “Vətən aşiqi, söz sevdalısı” yazısında Hüseyin Kürdoğlu taleyinə münasibət bizim ruhumuzu səfərbər edir. Müəllif ayrı-ayrı poetik parçaları yazıya alır. Həmin parçalarda biz sanki sənətkarların döyünen ürəyini hiss edirik. “Dağdan dənizə doğru söz yolu” qeydlərində Nəcməddin Mürvətovun yaradıcılıq yolundan bəhs edir.

Şəddat Cəfərov təbiət etibarı ilə qaynar insandır. Onu həmişə yaradıcı insanların mühitində görmək olar. Özü də hər vaxt, hər bir görüş onun üçün bir təəssürat yazısı kimi əbədiləşir. “Lənkəran görüşləri” silsiləsindən qeydlərini oxuyarkən cənub bölgəsin-də yaşayan ziyahıların yaradıcılıq yolu ilə tanış oluruq. O, Sevda Əlibəylinin kitablarını da unutmur. Yaxından tanıdığı müəllifin yaradıcılıq yolu onun üçün maraqlı yazı mənbəyi olaraq diq-qəti cəlb edir. Şəddat Cəfərov gör-kəmli alim və şair Hikmət Mahmudu da yaxşı tanıydı.

(Davamı 9-cu sahifada)

Elə Şəddat müəllimin köməkliyi ilə H.Mahmudun yaradıcılıq yolundan bəhs edən “Özü hikmət, sözü hikmət” adlı kitab da nəşr etdirik və Şəddat müəllim də həmin kitab haqqında “Hikmət Mahmudun özü və sözü” adlı dəyərli bir yazı yazdı. İndi Şəddat müəllimin kitabının səhifələrini çevirdikcə həmin yazını da minnətdərlik duyğuları ilə xatırlayıram. Şəddat Cəfərov həssas bir müəllif kimi həm Hikmət Mahmudun yaradıcılıq yolunu yüksək qiymətləndirir, poeziyasını incələyir, həmdə mənim Hikmət Mahmudun yaradıcılıq yolundan bəhs edən kitabımı yüksək dəyər verir.

Əsas odur ki, Şəddat Cəfərov öz qeydlərində Hikmət Mahmudun təkcə şair, alim portretini yaratmış, həm də onun hansı mənəvi dəyərlərə tapındığına münasibət bildirir. Ən başlıcası, qabaqcə Hikmət Mahmudu haradan, necə tanıdığını oxucuya çatdırır. Bu da oxucuya Hikmət Mahmudun obrazını elə Şəddat Cəfərovun qələmindən qavramağa kifayət edir: “*Hikmət Mahmud (Hikmət İsmayılov oğlu Mahmudov) Azərbaycanın görkəmli elm xadimi olduğu kimi, həm də kifayət qədər tanınmış, sevilən bir şair idi. Təbiət etibarı ilə çox yumşaq, ünsiyətçil, ən müxtəlif mövzularda maraqlı müsahib idi. Onunla mənim tanışlığım çox uzun illər bundan əvvəl hələ onun ilk kitabı çap olunarkən baş tutmuşdu. O vaxt mən də gənc idim, Hikmət Mahmud da kifayət qədər gənc idi. Onu da deyim ki, həmyəşid olduğumuz üçün münasibətlərimiz tez istiləşdi. Onun ilk kitabının çapı ilə bağlı yadimdə qalan bir-iki məqam var ki, onu elə bəri başdan demək istəyirəm*”. İlk baxışdan sadə həqiqətlərdir. Müəllif öz məqaləsində demək olar ki, hansısa bir fəlsəfəcilik etməyə lüzum görmür. O sadəcə Hikmət Mahmudu necə, haradan və nə vaxt tanıdigina dair məlumatlar verir.

Onu da qeyd etmək lazımdır ki, Hikmət Mahmudun gənclik, cavanlıq dövrü Sovet hakimiyyəti illərinə təsadüf edib. Bu dövr idi ki, nəşriyyata təqdim olunan kitabda gərək ilk şeir Lenindən, partiyadan, oktyabrdan olaydı. Ancaq Hikmət Mahmud təbiət etibarı ilə fərqli adam idi. Məhz Şəddat Cəfərov da öz qeydlərində Hikmət Mahmudun bu fərqli mənəvi mühitinə çox dəqiqliklə aydınlaşdırır: “*Hikmət Mahmud geoloq alim idi. Hətta Nebitdağda qızıl yataqlarının kəşfi də onun adı ilə bağlıdır. Bu səbəbdən çox tez məşhurlaşmışdı. Onu da deyim ki, özünə kifayət qədər güvəncli cavan idi. Kitabını nəşrə verəndə məlum oldu ki, onun kitabından “Lenin”, “partiya”, “oktyabr” mövzularında bir misra da yoxdur. Kitab isə mətbəəyə qədər gəlib çatmışdı. Necə oldusa, kitabı geriye istənilər. Müşyyən müddətdən sonra o, kitabının heç bir dəyişiklik edilmədən nəşrinə icazə ala bildi. Bunu ona görə xatırladıram ki, təbiətən azad adamlar hər bir çətinlikdən son nəticədə çıxış yolu tapa bilir. İndiki gənclərin qarşısında bir balaca maneə çıxan kimi mübarizə aparmaq əvəzinə az qala həyatdan küsürələr*”. Şəddat Cəfərovun bu qeydlərinin sonuna diqqət etsək, onun mülahizələrinin necə ibrətli bir sonluqla bitdiyini də görərik. Müəllif zəngin həyat yoluna, iş və zəhmət təcrübəsinə güvənərək insanlar haqqında fikir yürüdü. Kimin necə, hansı xasiyyətdə, xarakterdə olduğuna diqqəti yönəldir. Başqa sözlə, gənclərə dəyanət aşılamağa çalışır. O istəyir ki, her bir gənc özünün mənəvi mühitində kimliyini dərk eləsin. Konkret olaraq Hikmət Mahmudun timsalında bugünkü gəncliyə təlqin edir ki, onlar əzmkar olunlar, davamlı olsunlar, güclü olsunlar,

maneələrə qarşı müqavimət göstərə bilsinlər. Yalnız bunun sayəsində özlərinə uğur qazana bilərlər.

Düşünürəm ki, Şəddat Cəfərov kimi söz-sənət adamları əslində bir həyat məktəbidir. Onların keçidləri yol həmişə öyrənilməlidir. Alınan nəticə yeni gəncliyin xarakterində, təbiətində öz əksini mütləq tapacaq. Bu və ya digər şəkildə görünəcək.

“Poeziya sirlər məkanıdır” adlı qeydlərində tanınmış şair, alim Elşad Səfərlinin “Bir yalquzaq təkliyi” şeirlər kitabı üzərində düşüncələrini qələmə alıb. O, konkret olaraq haqqında danişacağı müəllifdən əvvəl, ümumiyyətlə, dövrünün mənəvi mühitini əks etdirən görkəmli söz-sənət adamları haqqında da mülahizələrini bildirir. Onun həyatının ən uğurlu tərəfi bundan ibarətdir ki, o, öz müşahidələrini yaşıya gətirə bilir: “*Kitablarla bağlı bir müsahidəm də var. Görmüşəm ki, diqqətli oxucu kitabın maraqlı yerlərini işarələyir. Diqqətini çəkən mətn üzərində düşünür. Əzx elədiyi mənəni sonra öz nitqinə gətirir, mövzuya çevirir. Həmin kitab başqasının da əlinə düşəndə o da özünə uyğun mətnləri işarələyir. Beləliklə bir kitabın üzərində müxtəlif dünyagörüşlü, fərqli düşüncəyə sahib adamların izi qalır. Məhz bu mənənda mən kitabı abidə hesab edirəm. Fəal müəlliflər, istedadlı yazıçılar, şairlər, cəmiyyətin həyatı ilə yaxından nəfəs alan publisistlər öz kitablarında dövra, zamana münasibətlərini, həyat həqiqətlərinin təfsirini verirlər. Ona görə də hər hansı bir oxucu bu və ya digər dərəcədə kitabın mətnləri arasında özünü görür*”. Şəddat müəllim hər bir kitabı özünün qeyd etdiyi kimi mənəvi abidə hesab edir. Başqa sözlə, onun təbiətində bir kitaba sitayış də var. Sözü ilə, düşüncələrə təsir edən mühakimələri ilə oxucularının mənəvi mühitinə nüfuz edir. Zənnimcə, Şəddat müəllimin bu tipli müsahibələri bütün zamanlar üçün gərokclidir. Ən müxtəlif adları, üvanları biz onun yazılılarında axıra qədər müşahidə edə bilirik. Görünür, bu artıq onun üçün bir yaradıcılıq üslubudur.

Açığı, Şəddat müəllimin mənəvi arenasında olan müəlliflər qalereyasının mənzərəsini görmək adanda bir qibtə hissi doğurur. O, müxtəlif üslubların, müxtəlif yaradıcılıq metodlarının, hətta müxtəlif janrlarda yanan müəlliflərin sanki xüsusi bir mərkəzini yaradır. Biz onun mühitində müxtəlif qələm sahiblərini görə bilirik: “*Mənim kitabçılıq fəaliyyətimdə bir çox müəlliflərə təkrar-təkrar görüşlərim olub. Zəlimxan Yaqubun adı ilə bağlı çoxlu kitablar nəşr etmişəm. Yədulla Ağazadənin, Ağacəfər Həsənlinin, Ağamir Cavadın, Balayar Sadiqin, Sevda Əlibəylinin təkrar-təkrar kitablarını çap etmişəm*”. Bir neçə abzasın içərisində nə qədər adlar ehtiva olunub. Bir az diqqət yetirsək, ayrı-ayrı cümlələrin hər birində nə qədər məlumat, informasiya toplandığını da görərik. Elə buradaca onu da qeyd edim ki, Şəddat Cəfərov Elşad Səfərlinin yaradıcılığını həmişə diqqətdə saxlayır. Onun 20-dən çox kitabı nəşr etdiyini, bir neçə dəfə ayrı-ayrı yazılılarında da məlumat kimi oxumuşam. Bu da onu göstərir ki, o, ünsiyətində olduğu kimi yaradıcılıqda da münasibət davamlılığına malikdir.

Nəhayət, onu qeyd etmək istərdim ki, Şəddat Cəfərovun bütün yazılılarında insanların təbiətinə xeyirxahlıq aşılamamaq istəyi var. Bu əslində cəmiyyətə böyük xidmətdir. İnsanlığı qorumaq cəhdidir.

Şəddat müəllim mənəvi mühitini yazısı ilə cəmiyyətə təqdim edə bilir. Çünkü o, tam inanır; əbədi olan yazıdır, yaradıcılıqdır, sözdür, sənətdir.